

# Zülmətdən işıqlığa

## Qarabağ və Şərqi Zəngəzurda zəngin elektroenergetika infrastrukturunu yaradılır

İşgaldən azad edilmiş ərazilərimizdə bir-birinin ardınca enerji obyektləri istifadəyə verilir və beləliklə, onların sayı getdikcə artır. Bu, sürətlə gedən yenidənqurma işləri sırasında kənd və şəhərlərin elektrik enerjisi ilə təchizatının xüsusi önem kəsb etdiyini bir daha təsdiqləyir.

Elektrik enerjisi, ümumiyyətlə, iqtisadiyyatın bir çox sahələrinin inkişafını təmin edir. Qarabağda və Şərqi Zəngəzurda qurulan enerji infrastrukturunu isə üstəlik, neçə ilərdir yurd həsrəti çəkən insanların doğma torpaqlarına qayitmasını tezleşdirir.

Qarabağ və Şərqi Zəngəzur getdikcə daha çox nura boyanır. "Azərenerji" ASC-nin az bir zamanda Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıllı, Zəngilan və Qubadlıda tikdiyi 110 kV-luq yeni yarımkəndsiyaları göstərmək kifayətdir.

Şuşanın çırığı işgaldən əvvəlki vaxtda olduğundan da gur yanacaq. Burada 110/35/10 kilovoltluq "Şuşa" yarımkəndsiyi istifadəyə verilib, şəhəri nura qərəq edib. "Şükürbəyli-Şuşa" hava elektrik verilişi xəttinin isə cəmi 73 güne tikilməsi regionun energetikasında yeni rekord oldu. Xatırladaq ki, Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sistemine qoşulması, etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə "Şuşa" yarımkəndsiyasi və Füzuli rayonunun "Şükürbəyli" yarımkəndsiyasiından 75 kilometr məsafə boyu 110 kilovoltluq "Şükürbəyli-Şuşa" hava elektrik verilişi xəttinin tikintisinə keçən ilin dekabrında başlanmışdı.

Prezident İlham Əliyev regiona hər sefəri zamanı yeni enerji obyektlərinin açılışını edir. Qarabağ və Şərqi Zəngəzur regionuna növbəti sefəri zamanı dövlət başçısı 110/35/10 kV-luq "Zəngilan" yarımkəndsiyasi açılışını etdi, Rəqəmsal Yarımkəndsiyanın təməlini qoydu. Vətən müharibəsindən sonra bu rayonun da enerji təchizatının yenidən qurulması üçün genişməqyaslı işlər həyata keçirilib. Belə ki, elektroenergetika infrastrukturunu tamamilə dağıdılmış rayona Füzulidəki "Şükürbəyli" yarımkəndsiyasiından ümumi uzunluğu 110 kilometr olan iki-dövrli 110 kV-luq elektrik verilişi xətti çəkilib.

Qeyd edək ki, işgala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələ-



batı orta hesabla 7 Mvt olub. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro və mədəni turizm, "ağlılı şəhər", "ağlılı kənd" də daxil olmaqla, qeyri-əhali abonentlərin və 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilan 2040-ci il üçün elektrik enerjisi tələbatının 40 Mvt-dan çox təşkil edəcəyi gözlənilir.

Dövlət başçısının xeyir-duası ilə Zəngilan rayonunda Rəqəmsal Yarımkəndsiyasi qurulmasına da start verilib. Xatırladaq ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncamında qarşıya qoyulan vəzifələrin icrası məqsədilə "Azəriş" tərəfindən Paylayıcı Şəbəkələrin Yaşıl Enerji Zonası tələbləri üzərində qurulmasına başlanıb və "ağlılı şəbəkələr" konsepsiyanının teməl elementlərindən biri olan Rəqəmsal Yarımkəndsiya layihəsi işlənib hazırlanıb. Bu cür yarımkəndsiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Ən əsası, "yaşıl enerji" mənbələri şəbəkəyə integrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə integrasiyası rəqəmsal yarımkəndsiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasile barədə məlumatı onlayn qaydada əvvəlcədən alır. İn-

di Füzulidə də Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikiilir.

Prezident İlham Əliyev ölkəmizdə bərpa olunan enerjinin inkişafına böyük diqqət göstərildiyini qeyd edərək demişdir: "Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihelərdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan işgalindən azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində "yaşıl enerji" layihələrinə sərmayə qoymağa dəvət edirəm".

Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.

Bu bölgələrin bərpa olunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlilik hissəsi - Füzuli, Cəbrayıllı, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası il-

də 1600-1700 kilovat/saat təşkil edir. Həmin ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.

Bu yerlərdə eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Çünkü regionun dağlıq hissəsində 100 metr hündürlükde küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğunu geniş ərazilə mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metr çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.

Bunlardan əlavə, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.

Beləliklə, işgaldən azad olunmuş ərazilərimiz "yaşıl enerji" zonasına چərçəfli. Əslində, bu regionda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl zona", yaxud "yaşıl məkan" konsepsiyanının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır. Bu il mayın

3-də isə Prezident "Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır. Dövlət başçısı bu ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilmesi məqsədilə 2021-ci ilin dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayırmamasını qərara almışdır.

Bu gün dünyanın en böyük enerji şirkətləri də Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İşgaldən azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bir sözə, bu rayonları "yaşıl enerji" məkanına çevirmək üçün imkanlardan səmərəli istifadə olunur. Bu da deməyə əsas verir ki, düşmən tapdağından azad edilmiş ərazilərimizdə işləqlər gur yanacaq. Həmin istiqamətdə görülən işlər ölkəmizdən daha böyük sosial-iqtisadi inkişafına xidmət edəcək.

**Flora SADIQLI,  
"Azərbaycan"**